

# Baletimizin təqvimi – Qəməridir...

"...İstedadlı balerina Q. Almaszadə ayrıca vurğulanmalıdır. Öz ifasında o, xoreografiya sənətinin çağdaş texnikası ilə xalq rəqşini yaradıcı şəkildə birləşdirə bilmışdır. Onun yaratdığı Gülyanaq surəti inandırıcılığı, dolgunluğu, bütövlüyü ilə seçilir və uzaq keçmişdən bizlərə xatirə kimi görünən azərbaycanlı qadının faciəsinin ifadəsi kimi bizi həyəcanlandırır."

**Üzeyir Hacıbəyov "Pravda" gəzeti,  
25 aprel 1940-ci il**

Dünyanın ən şöhrətli qadınlarının sırasında Azərbaycanın ilk balerinası SSRİ xalq artisti Qəmər Almaszadənin adı da xüsusi yer tutmaqdadır. Milli baletimizin təsəkkülündə, xüsusi xidmətləri olmuş Qəmər xanımı "səhnənin şahzadəsi" də adlandırdılar. Klassik xoreografiya ənənələri ilə Azərbaycan xalq rəqşinin vəhdətini yaradan bu istedadlı balerina üçün sanki hər şey zirvəye doğru uzanan yola hesablanmışdı. Bu zərif qadın özünün sənət yolunda bütün uğurların ilkinə imza atmağa öyrəşmişdi. O, səhnəyə çıxan ilk azərbaycanlı balerina, Azərbaycan Dövlət Filarmoniyası rəqs ansamblının ilk təşkilatçısı və rəhbəri, Əfrasiyab Bədəlbaylinin ilk milli baletimiz sayılan, "Qız Qalası" baletinin birinci qadın qəhrəmanı, Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində tamaşaşa qo-

yulmuş bir sıra baletlərin quruluşçusu və nəhayət dünya səhnələrinə yol tapmış bir çoxların əvəzsiz müəllimi idi. Qəmər Almaszadə hər an şöhrətin zirvəsində olmayı bacarırdı, dövrünün bütün ali mükafatlarını qazanmış, çoxlu sayıda orden və medallarla, o cümlədən Azərbaycan Respublikasının ali mükafatı olan "Şöhrət" ordeni ilə təltif edilmişdi.

Qəmər Almaszadə elə bir dövrə səhnəye gəlməşdi ki, hələ Bakı qoçuları teatr, səhne deyiləndə nəinki qadılara, hətta kişilərə də göz verib işıq vermirdilər. Amma, Qəmərin öz tamaşaçısı, baletin öz xırıdarları vardi. Hər dəfə tamaşaçı alqışları altında səhnəni tərk edirdi. Səhnə ona yaraşındı, o səhnəyə...

Qəmər xanımın tərcüməyi-halında qeyd edilir ki, o, 1915-ci ildə başmaqçı ailəsində anadan olub.

Təbii ki, atası Hacağa kişi qızının balerina olmasını heç istəmirdi. Qız uşağının səhnədə, həm də balet səhnəsində olmasının nə demək olduğunu Qəmər xanımın anası da çox güzel başa düşürdü. Ancaq ana elə anadır! Övladının xoşbəxt olacağı yeri-yurdu ana hamidən əvvəl hiss etdi, və Qəmərin arzularının gerçəkləşməsinə dəstək oldu.

Atasının xəbəri olmasa da anası bilirdi ki, hələ on yaşı təzəcə tamam olan qızçıqaz öz rəfiqinə qoşularaq atasından xəbərsiz rəqs dərnəyinə yazılıb. O zaman Hacağa ki-

yüziley

Qəmər Almaszadə -100



şı elə hesab edirdi ki, qızı idman dərslerinə gedir...

Rəqs dərnəyində Qəmər rəqsleri o qədər məhərətlə mənimşəyirdi ki, müəllimləri onun bacarığına heyran qalmışdı. Xoreografiya məktəbində oxuyarkan professional səhnəyə çıxan və alqışlarla qarışılan Qəməri artıq atası da bağışlamışdı. O, qızının uğurları ilə gizlince fəxr edir, heç kəsə bildirmədən gəlib onun tamaşalarına baxırdı.

1930-cu ildə Xoreografiya məktəbini bitirən Qəmər Azərbaycan Dövlət Opera və Ballet Teatrında işə başlayır. Çox keçmir ki, teatrda Qliyerin "Qırmızı lala" baleti oynanılır və Qəmər Almaszadəyə baletdəki mühüm rollardan biri tapşırılır. Öz rolunun öhdəsin-

1/2015



dən uğurla gələn Qəmər tamaşaçılarının, həm də rəqs mütxəssislərinin rəğbətini qazanır. Lakin Qəmər bununla kifayətlənmək istəmirdi. O başa düşürdü ki, xoreoqrafiya sahəsində derin biliklərə sahib olmadan bu sənətin ucalığına yetişmək mümkün deyil. Bu həvəs onu Moskva Böyük Teatrının nəzdindəki xoreoqrafiya məktəbinə aparır. Daha sonra Sankt-Peterburqdakı xoreoqrafiya məktəbinə daxil olur, orda məşhur balerina Qalina Ulanovanın anası Mariya Romanovanın sinfində dərs alır. O zaman Qəmərin ağlına gəlməzdi ki, zaman gələcək, Leyla Vəkilova, Rəfiqə Axundova, Tamilla Şireliyeva və bir çox başqaları da məhz bu məktəbin yetişdirməsi olacaqlar.

### Rəfigə Axundova: (xalq artisti)

"Qəmər Almaszadə peşəkar rəqs texnikası və səhənə plastikası ilə çoxsaylı tamaşaçıların üreyini fəth edən balerina, eyni zamanda çox diqqətli, tələbkar müəllim idi. Biz onun öyrətdiyi hər bir hərəkatı səyle yerinə yetirməyə çalışırdıq. O, rəqsin texnikası ilə bərabər aktyorluq sənətinin sırlarını də bize başa salırdı. Döñə-döñə qeyd edərdi ki, balerinanın aktyorluq qabiliyyəti yüksək olmalıdır. Mən onun sevimli tələbəsi idim. O çox çalışırdı ki, mən irəli gedim, inkişaf edim. Mənim səhənə həyatimdə, Moskvada tehsil almağımda Qəmər xanımın çox böyük rolu olub. Qəmər xanım həm də çox müləyim, həssas bir insan idi. O dövrə dolanışq o qədər də yaxşı deyildi. Qızların bəziləri ehtiyac içərisində idi. O, öz paltarlarından gətirib qızlara verə, evdən yemək gətirib ehtiyacı olanları yedizdi. Sonralar mən baş baletmeyster olanda onu gətirib məşqlərdə otuzdurardım. İsteyir-

dim görsün ki, ona həmişə ehtiyacımız var."

Nehayət tələbəlik illeri gerida qaldı və Qəmər Almaszadə 1936-ci ildə ali məktəbi bitirib Bakıya qayıtdı. Bu dəfə o, mühüm bir obrazla sehnədə özünü təsdiq etmək üçün çətin sənət imtahanından keçdi. Bu ən mürakkeb partiyaldardan biri olan A. Adanın "Korsar" baletində Medora rolu idi. Bu rolu ilə də o, tamaşaçıların üreyinə yol tapa bildi.

1937-ci ildə Azərbaycan Dövlət Filarmoniyasında Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblını yaratdı. Azərbaycan xalq rəqsleri Qəmər xanımın dəstəyi ilə artıq "Koroğlu", "Nərgiz", "Şahsənəm" kimi operalarda da yer almaqdaydı.

1938-ci ildə Moskvada ilk Azərbaycan incəsəneti və ədəbiyyatı ongünlüyü keçirildi. Rəqs ansamblının repertuarına Qəmər Almaszadənin quruluşunda bir neçə xalq rəqsi də daxil edilmişdi. Üzeyir Hacıbəyovun "Koroğlu" operasında rəqsler, bu rəqslerin ifaçısı Qəmər Almaszadə haqqında qəzetlərdə ürək dolusu təriflər yazıldı. Onlardan bir neçə sə tir:

"Prima-balerina Qəmər Almaszadə - tamamilə müstəsnə bir təzahürdür. O, nağıllarda olduğu kimi rəqs edir. Onu görmək lazımdır, çünki onun bütün rəqs sənətkarlığını sözlə ifadə etmək mümkünsüzdür".

1940-ci ildə Azərbaycan balet tarixində şanlı bir sehifə açılır: Səhnəmizin ilk milli baleti - Əfrasiyab Bədəlbəylinin "Qız qalası" baleti tamaşaşa qoyulur. Daha bir qəlebə isə "Qız qalası" baletindəki Gülyanaq obrazına görə zaldakı tamaşaçıları ayağa qaldıran Qəmər Almaszadə möcüzəsi idi.

### Zemfira Qafarova: (Bəstəkarlar İt-

**tifagının katibi, Əməkdar incəsənət xadimi, professor)**

- Azərbaycan musiqi tarixində elə şəxsiyətlər var ki, onlar musiqi mədəniyyətimizə əbədi daxil olmuşlar. Bunlardan biri də Qəmər Almaszadədir. Qəmər Almaszadə elə bir xoşbəxt sənətkardır ki, klassik sənətkar kimi tanındığına sağlığında özü də şahid olmuşdu.

Qəmər Almaszadənin sənət aləminə gələmisi Azərbaycan musiqi mədəniyyətinin yüksəlişi ilə bir dövрə düşmüşdü. Həmin dövrdə dahi bəstəkar Üzeyir Hacıbəylinin təşəbbüsü ilə notlu xalq çalğı alətləri orkestri, xor kollektivi, Bəstəkarlar ittifaqı yaranmış, eləcə də, professional musiqimizin şah eseri olan "Koroğlu" operasının premyerası olmuşdu. Həmin dövrdə Azərbaycanda balet studiyası da yaranır və bu studiyanın ilk məzunu Qəmər Almaszadə olur.

O dövrynə baletində baş rolları tərəddüb etmədən ona tapşırıldır. O, isə heyətamız ifaçılıq məhərəti ilə tamaşaçıların qəlbini riq-qətə gətirir, sənətsevərlərə böyük sevinc bəxş edirdi.

Klassik rəqs məktəbini dərindən bilən balerina milli rəqs folkloruna da yeni rənglər qatıldı. Xüsusilə Üzeyir Hacıbəylinin "Koroğlu" operasındaki rəqsleri ilə... Heç də təsadüfi deyil ki, Moskva premyerasından sonra Ü. Hacıbəyli Qəmər xanımı "günəşəbənzər balerina" adlandırmışdı.

Öz sənətini bir könüldən min könüle seven Qəmər Almaszadə üçün klassik balet də, milli balet də eyni dərəcədə ezzidir. Qəmər Almaszadənin bir sənətkar kimi böyüklüyü ondadır ki, Ə. Bədəlbəylinin ona həsr etdiyi



İlk Azərbaycan baleti olan "Qız qalasında" Gülyanağın ilk ifaçısıdır. O zaman mən məktəbli idim, o tamaşaya getmişdim, Qəmər xanımın yaratdığı obraz indiye kimi mənim yadimdan çıxmır. Yaratdığı obrazda Qəmər Almaszadə milli rəqs üslubu ilə klassik formaların gözəl sintezini yaratmışdı. Dramatik akt-yorluq qabiliyyətinə nail olan balerina qəhrəmanın müxtəlif cizgilərini göstərə biliirdi. Mənim heç yadimdan çıxmır - onun 1-ci pərdənin sonunda və 3-cü pərdənin epiloquunda yaratdığı tragik obraz... Gülyanağın sonda Qız qalasından özünü atması çox təsirli və inandırıcı idi. Uşaq olan mən göz yaşımı saxlaya bilmirdim.

Yaddaşında qalan başqa bir obraz B.Zeydmanın "Qızıl açar" baletində Mavlinə idi. R.M.Qlierin "Qırmızı lalə" baletində Tao Xao, P.I.Çaykovskinin "Sonalar gölü" balet-

tində Odetta obrazları da onun ifasında güclü təsir bağışlayırdı.

Qəmər Almaszadə istedadlı baletmeyster kimi də bir çox tamaşalara quruluş vermişdi. Soltan Hacıbəyovun "Gülşən" baletində həm libretto müəllifi, həm baletmeyster, eləcə də baş rolin ifaçısı idi. Bundan başqa o, Qlierin "Qızıl gül", Kreynin "Laurensiya", Ə.Abbasovun "Qaraca qız", F.Əmirovun "Şur" simfonik muğamının quruluşçu baletmeysteri olmuşdu.

Qəmər Almaszadə öz parlaq məharətini nəinki keçmiş sovetlər ölkəsinin bir çox şəhərlərində, həm də bir neçə xarici ölkələrdə dəfələrlə nümayiş etdirmiş, Azərbaycan baletinə şan-şöhrət gətirmiş əvəzsiz bir sənətkar idi.

**Maïra Almaszadə: (yaxın gohumu)**  
- "Əvvəlcə onu deyim ki, Qəmər xanım sə-

netdə də, həyatda da bənzərsiz, hökmü bir qadın idi. Gözəl nə vardısa, hamısını sevirdi. Əntiq suvenirlərə, bəzək əşyalarına xüsusi marağı vardi. Səhnə onun həyatı idi. Qəmər xanım ömrünün sonuna kimi baletə olan məhabətinə sadıq qaldı. O yaşı dolduqdan sonra, çalışmadığı vaxtlarda da Opera və Balet teatrına, xoreoqrafiya məktəbinə gedir, məşqlərə tamaşa edirdi. Qəmər Almaszadə həm bizim ailəmizə, həm də Azərbaycan xalqına tanrıının bəxş etdiyi əvəzsiz insanlardan biri idi. Mən belə hesab eləyirəm"

Qəmər Almaszadənin şöhrət və zəfər yolu uzun bir məsafəni əhatə edir. Lakin insan nə qədər iradəli, əzmkar olursa-olsun, zaman deyilən məvhumin də insan övladı üzərində öz diqtəsi, öz əbədi qanunları mövcuddur.

Bələ ki, Qəmər Almaszadə - çoxsaylı tamaşaçıların qəlbində taxt qurmuş sənət kralıçası - 1950-ci ildə balet səhnəsini ele balet ulduzu kimi də tərk etdi. 1990-ci ilin sonuna qədər Xoreoqrafiya məktəbində direktor vəzifəsində çalışıdı. Bu illərdə də Qəmər xanım zirvələrdə qalmağı bacardı. Ölkdən kənardə da onun sənətinə, peşəkarlığına ehtiyac duyulur, bir şox şərqi ölkələrində Qəmər xanımın təcrübəsindən istifadə edilir, 1970-ci ildə İraq xalq rəqsleri ansanblını qurmaq üçün Bağdada dəvət olunur.

İller ötsə də Qəmər Almaszadənin XX əsrde Azərbaycan incəsənətinə gətirdiyi uğurlar həmişə diqqət mərkəzində qalacaq, bu böyük sənətkarın, dəyərli müəllimin adı xatirələrdən heç vaxt silinməyəcək.

hazırladı: NARINGÜL